

**M**üxtəlif elmlərin qoşağından arasdirmaların - multidisiplinər tədqiqatların aparılması zamanın tələbidi. İctimai elmlər sırasında məzəh arxeologiya mütididissiplinər arasdirmaların üçün zəngin bir bazadır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş antropoloji, zooloji, botanik qalıqlar, metal nümunələri, qədim bəzək aşyalarının hazırlanıldığı mineralallar və s. tapıntılar müxtəlif elm sahələri tərəfindən tədqiq edilir, qazıntıları zamanı geoloji və arxeoloji təbəqələr üzrə stratigrafiya, dövrüşmə müəyyənəşdirilir və elmlərin qoşağından digər işlər aparılır. Müvafiq olaraq arxeoloji baza əsasında paleoantropologiya, arxeozoologiya, arxeobotanika, arxeometallurgiya, geoarxeologiya və s. elmi istiqamətlər meydana çıxmışdır.

çoxmisdır. Etnoarxeologiya ilk vaxtlarda ABŞ, Kanada, İngiltərə, Avstraliyada təşəkkül tapşa da XX əsrin 80-90-ci illərindən başlayaraq Avropana da bu sahədə tədqiqatlar aparılırdı. Rusiyanın da elmi qurumlarında (Moskva, Kemerovo, Omsk, Suryut, Tomsk şəhərlərində) bu istiqamətdə elmi qurumlar yaradılmış və arasdirmalar aparılmışdır (H.A.Tomilov, Etnoarxeologiya qazıntıları əsasında // Ətnografiyik obzor. 1999, № 6; O.B.Kuznetsov,

(M.N.) parçası aşkar edilərək mən ona təmam başqa nəzərə baxdığım halda həmin fəhlə bunun göz xəstəliyinin müalicəsi üçün istifadə edildiyini bildirdi... Qazıntı işləri menimle fəhlələr arasında səhərə dayandırıldı: etnoqrafiyanın qapıları geniş açıldı. Bəzən mən özümü savadsız hiss edərək bisavad fəhləde kömək axtarırdım. Ele buradaca mən arxeoloji işlər zamanı etnoqrafik materiallardan istifadə edilməsinin zəruriyini daha aydın şekilde hiss



Xalkolit dövründə aid dulus çərçivənin detalı. Qobustan.



Tunc dövründə aid muncuqlar. Şəmkir.

# Etnoarxeologiya: tədqiqatlar və perspektivlər

Arxeoloji qazıntılarının neticələrinin, aşkar edilmiş maddi mədəniyyət qalıqlarının interpretasiyası zamanı müraciət edilən elm sahələrindən biri etnoarxeoloji tədqiqatlardır. Arxeologiya və etnologyanın (etnoqrafiyanın) qoşağından təşəkkül tapan etnoarxeologiya dövünün inkişaf etmiş ölkələrində müstəqil, multidisiplinər elm sahəsi kimi fealiyyətdədir. Bu elmi istiqaməti ilə orlaq arxeoloji tapıntıların şərh ediləsi üçün etnoqrafik materiallara müraciət edilməsi zərurətdən yaranmışdır.

Etnoarxeologiya arxeoloji tədqiqatların tərkib hissəsidir. Bu istiqamətin mahiyəti sınıfsız cəmiyyətlərin tədqiqi proseslerinin müasir, etnik məlum olan cəmiyyətlərlə bağlıdır. Beləliklə, arxeologiya etnografiya ilə qovuşur, lakin ibtidai, sınıfsız cəmiyyətlərin arxeoloji tədqiqat sahəsi olaraq qalır. Bu tədqiqatların xronologiyası ondan zəmanətlərə bağlanmasıdır (B.P. Alekseev, A.I. Peršin. İstoriya perəbəyliyin obshchestva. Moscow, 1990).

Hələ XIX əsrdə Avropa və Amerika arxeoloqları etnoqraflar tərəfindən Afrika, Avstraliya və Amerikanın aborigen cəmiyyətləri barədə toplıqlarıñ informasiyalardan istifadə edirlər. Tədrində belə cəhdler arxeologiya və etnografiyanın integrasiyasına sebəb olmuşdur. Etnoarxeologiya elm sahəsi kimi ilk dəfə XX əsrin 50-60-cı illərində ABŞ və İngiltərədə formalaslaşmışdır.

Bu ise öz növbəsində arxeoloji dövrlərinin rekonstruksiyası üçün "canlı" etnoqrafik mədəniyyətə müraciət edilməsi idi. 1958-ci ildə Amerika arxeoloqları Qordon VIII və Filip Filips arxeoloji tədqiqatlar prosesində tarixi dövrlərdə sosial sistemlərin öyrənilmesi və rekonstruksiyasına başlıca dəqiqə yetiriləndən təşəbbüsü ilə çıxış etmişdir. Sonralar anglo-amerikan arxeologiyasında qədim sosiomedeni sistemləri öyrənen, məhiyyət etibarilə biri-birinə yaxın olan "davranış arxeologiyası", "fealiyyət arxeologiyası", "etnoarxeologiya" istiqamətləri yaranmışdır. Artıq 60-ci illərdə etnoarxeologiya bu istiqamətdə müəyyənəcidi bir təmin olaraq digər adları tam sixşdırıb sıradan

Etnoarxeologiya və poselencheskaya arxeologiya ohotnikov və səbriateli // Izvestiya Laboratoriya drevnih tekhnologij IrP GTU. 2005, № 3.

Etnoarxeologyanın bir elm sahəsi kimi inkişafının ilk mərhələlərində Alyaskanın və Siberi aborigen xalqlarının hayat tarzı ilə tarixi keçmişin birbaşa əlaqəsi tədqiq edilirdi. Lakin tədrindən bu istiqamətdəki elmi arasdirmalar tarixin bütün mərhələlərini ehate etmişdir. Məsələn, Alyaskadakı eskimoslarının etnoarxeologiyası barədə toplanmış materiallar Fransadakı Paleolti dövrü abidelerinin tapıntılarının interpretasiyası üçün əsas olmuşdur. Belə ki, etnoqrafik dövrə ovçuların və yiğicilərin yaşayış yerinin landschafta yerləşməsi, onun təkəllif edilən, mövsümü xüsusiyyətləri Muste dövründə aid düşərgənin arxeoloji, mədəni təbəqələrinin formalşaması mexanizmını anlamağa kömək etmişdir (O.V.Kuzneçov. Gösterişli əsəri).

Zaman keçidkə etnoarxeoloji tədqiqatlar genişlənmiş və bütün tarixi mərhələləri ehate etmişdir. Bu ilk növbədə her bir ökenin, xalqın öyrənilməsi xüsusiyyətlərindən asılı olmuşdur.

Bas Azərbaycanda bu baxımdan vəziyyət necədir?

Azərbaycanda arxeoloji tədqiqatlarda etnoqrafik informasiyalardan istifadənin əhəmiyyəti barədə hələ XX əsrin avvəllerində arxeoloq, akademik İ.L.Məsimanov bəhs etmişdir. Görkəmli alim 1928-ci ildə çap olunmuş məqaləsində bu barədə konkret faktlar göstərmİŞdir. Megalənin əvvəlində müəllif Naxçıvanda Tunc dövründən aid "Qızıl burun" (Qızıl veng) nekropolunda arxeoloji qazıntılar zamanı rastlaşdırğı bir hadisini belə təsvir etmişdi: "Bir dəfə tuncandan hazırlanmış silahlardan da aşkar edildiyi kişi qəbrində muncuğun tapılması meni çox təcəüb-ləndirmişdi. Lakin qazıntıda işləyen fehle buna qeytiyyət teccübənəməyərək sakit şəkildə bildirdi ki, hazırda da bir sır müsəlman kendilərində kişi qəbirlərinə muncuq qoyurlar. Bir obşidian (xalq arasında "devəgözü daşı" adlanır.

edirdim" (O pользовании этнографическим материалом при археологических работах // Известия Общества Обследования и Изучения Азербайджана, № 5. 1928).

Sonrakı onilliklər ərzində, xüsusilə de ikinci dövündən sonra mərhələlərin sonrakı mərhələlərə təkəllif etdirilən etnoqrafik, folklor materialları toplanmışdır. Həm arxeoloqların, həm etnoqrafik tədqiqatlar genişlənmişdir. Tarixin bütün mərhələlərindən aid arxeoloji abidelerin qazıntıları aparılmış, bölgələr üzrə etnoqrafik, folklor materialları toplanmışdır. Həm arxeoloqların, həm etnoqrafik məlumatlara təkəllif etdirilir (U.Sh.Gaixanova. Etnoarxeologiya və etnografiya 2017-ci ildə Azərbaycanda: Antiknaya dövrədən etnoqrafiyanın yekunları. Bakı, 2017). Azərbaycanın qədim dövrətəkəllif etnoqrafiyanın tədqiqatlarının başıncı başlıca olaraq arxeoloji materiallara təkəllif edilir (C.Samedova. Etnografiya drevnego Azərbaycan: Antichnyi period (ЫВ в. до н.э. - ЫЫВ в. н. э.) Bakı, 2018).

Qədim dövrlərə aid arxeoloji materiallara təkəllif etdirilir. Bu istiqamətdə tədqiqatların genişlənmesi 2002-ci ildə Arxeologiya və Etnografiya İnstitutundan "Etnoarxeologiya" səbəsindən yaradılmışdır.

Azərbaycanda an qədim abidə olan Paleolit dövrü Azix mağara döşərgəsinin tədqiqi, bura yaşımış ibtidai insanların hayat tarzının təhlili üçün də görkəmli arxeoloq Memmedəli Hüseynov etnoqrafik materiallara müraciət etmişdir (M.Hüseynov. Azix mağarasının sırrı. Bakı, 1969). Qobustan Gəmiqaya kimi Mezolit-Tunc dövrlərinə aid arxeoloji komplekslərin zəngin qayaüstü təsvirlərinin semantikasının, bu rəsmlərin yaradıcılarının hayat tarzının tədqiqi üçün etnoqrafik, folklor materialları çəlb edilmişdir (İ.Dжаfärvəzadə. Gobustan. Bakı, 1973; N.Müseyibli. Gəmiqaya. Bakı, 2004). Qədim dövrlərə aid mədəniyyət və mənəvi mədəniyyət - ekinçilik, maldarlıq, ovçuluq, senetkarlıq, yaşayış yerləri, dəfn abidələri və s. arxeoloqlar tərəfindən tədqiq edilir. Eyni zamanda, bütün sahələr üzrə ənənəvi mədəniyyət etnoqraflar tərəfindən araşdırılır. Buna görə de arxeoloqlar öz tədqiqatlarında etnoqrafik məlumatlardan istifadə etməklə dəmarqlı neticeyə nail olurlar (Ş.Necəfov. Tunc dövründə sosial-iqtisadi inkişaf və əhali məskunlaşması

problemi (Gence-Qazax bölgəsi abidələri üzrə etnoarxeoloji tədqiqat) // Azərbaycan arxeologiyası. Cild 22, №1, 2019; A. Ağalarzadə. Azərbaycanın canub-şərqi bölgəsinin Tunc-lik Dəmir dövrü: əhalisinin ekinçilik təsərrüfatı (etnoarxeoloji tədqiqat) // "BDU-nun Xəbərləri", 2019, №3; v.s.).

Etnoqrafik məlumatlar əsasında qədim dövrlərə aid arxeoloji tapıntıların şərh ediləsi dair çoxsaylı faktlar var. Bir nümunə: Xalkolit dövründən aşkar edilmiş, daşdan hazırlanmış bürq əşyaların dulus çərçivənin detalları olmasa məhz etnoqrafik informasiyanın köməkliyi ilə müəyyən edilmişdir (N.Müseyibli. Leylətərə medəniyyəti. Bakı, 2020; C.M. Aghajanyan. Gəncə və Xəzər çaylarının arxeolojik məlumatlarından dəmarqlı inşaatlar // Milli Azərbaycan Tarixi Muzeyi, 2021).

Etnoarxeoloji tədqiqatların zəruriyi etnoqraf alımları tərəfindən da dəfələr qeyd edilmişdir (G.A.Kerimov. Novic i nezasljenno zabitiye mejdisiünlənməsi nauki, naçnije napravlenie i nekotone problemi gtnografii Azərbaydjan // "Azərbaycan arxeologiyası və etnoqrafiyası", 2007, № 1). Etnoqraf alımları də öz növbəsində bu elmi problemlərin araşdırılması zamanı arxeoloji materiallara müraciət edirlər (H.A.Quliyev, A.C.Bəxtiyarov. Azərbaycanda qədim dini aylınlı və onların mələşətdə qalıqları. Bakı, 1968; R.G.Kulnayeva. Kült kamia və Azərbaycanda (arxeoloq-ətnografik) isələm. Bakı, 2007; v.s.). Qədim Daş dövründən Orta əsrlərə qədər bütün tarixi mərhələlərdə insanlarıñ məxtəlif məqsədlərə məskunlaşmış məqədərlərə aid arxeoloqların tədqiqat obyektiidir (U.Sh.Gaixanova. Etnoarxeologiya və etnografiya 2017-ci ildə Azərbaycanda: Antiknaya dövrətəkəllif etnoqrafiyanın yekunları. Bakı, 2017). Azərbaycanın qədim dövrətəkəllif etnoqrafiyanın başıncı başlıca olaraq arxeoloji materiallara təkəllif etdirilir (C.Samedova. Etnografiya drevnego Azərbaycan: Antichnyi period (ЫВ в. до н.э. - ЫЫВ в. н. э.) Bakı, 2018).

Qədim dövrlərə aid antropoloji materiallara da məhz arxeoloji qazıntılar neticəsində aşkar çıxırlar. Bu materiallara isə öz növbəsində etnogenetik tarixinin tədqiqi üçün olunduqca böyük əhəmiyyətə malikdir (R.M.Kasimova. K etnogenetizi azərbaycanlıların naroda po dannym antropologiyi // K probleme etnogenese azərbaycanlıların naroda. Bakı, 1984).

Bəzə misalların sayı çoxdur və bir məqalə çərçivəsində onların hamisini ehate etmek mümkünü, deyil. Azərbaycan tarixin bütün dövrlərinə aid arxeoloji abidələr, eyni zamanda etnoqraf enənələrə zəngin bir ölkədir. Bütün bunlar etnoarxeologiya sahəsində tədqiqatların zəruriyini və perspektivliyini stüben eden amillərdir. Hər ki elmin qoşağından apanları etnoarxeoloji araşdırımlar qədim tariximiz, yuzlliklərə, minilliliklərə dayanan mədəni varişliyin öyrənilmesi, xalqımızın etnogenetik tarixinin tədqiqi üçün müümüh əhəmiyyət kəsb edir. "Etnoarxeologiya" səbəsindən eməkdaşları bu müümüh elmi problemlərin həlli istiqamətində araşdırımların davam etdirirler.

Necəf MÜSEYİBLİ  
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu "Etnoarxeologiya" səbəsindən müdürü, tarix elmləri doktoru, professor